

Azərbaycan Respublikası vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100209400 nömrəli əmri ilə təsdiq edilmişdir.

P-011

Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında

Protokol

(şəhər, rayon)

(tarix)

(vergi orqanının adı, vergi orqanının götürməni həyata keçirən

vəzifəli şəxslərinin vəzifəsi, rütbəsi, soyadı, adı, atasının adı.)

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrinə uyğun olaraq sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında _____ tarixli _____ №-li qərara əsasən _____ -da(də)

(vergi ödəyicisi olan hüquqi şəxsin tam adı və ya fərdi sahibkarın soyadı, adı, atasının adı, VÖEN-i)

(götürülən sənədlərin və əşyaların adı)

_____ götürülməsi həyata keçirildi
(sənədlərin və əşyaların sayı çox olduqda siyahı əlavə olunur).

Başladığı saat : _____

Qurtardığı saat : _____

Götürmə hərəkətində

(vergi ödəyicisinin götürmə hərəkətində iştirak

edən nümayəndəsinin vəzifəsi, soyadı, adı, atasının adı; mütəxəssisin, tərcüməçinin

və bu hərəkətdə iştirak edən digər şəxslərin soyadı, adı, atasının adı)

iştirak etdilər.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yuxarıda göstərilən bütün şəxslərə yoxlayıcıların protokola qeyd olunan bütün hərəkətlərində iştirak etmək, bu hərəkətlərə dair irad və təkliflərini bildirmək hüquqlarının olduğu izah edilmişdir.

Götürmə həyata keçirilməzdən əvvəl _____

(vergi ödəyicisinin götürmədə iştirak edən

nümayəndəsinin vəzifəsi, soyadı, adı və atasının adı

sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında _____ tarixli _____ №-li Qərar təqdim edildi və bu qərarla göstərilən sənədlərin və əşyaların təqdim edilməsi təklif olundu.

(vergi ödəyicisinin vəzifəli şəxsinin və yaxud götürmədə iştirak edən şəxsin S.A.A.)

Bu protokolda göstərilən götürülməsi həyata keçirilən sənədlər və əşyaları könüllü surətdə təqdim etdi.

Göstərilən sənədlərin və əşyaların baxılması zamanı aşkar edildi:

(götürülən sənədlərin və əşyaların fərdi əlamətləri, onların

xarici görünüşü, zədələnmələrin mövcudluğu və

digər xarakterik xüsusiyyətləri)

Götürülən sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq edilmiş surətləri çıxarıldıqdan sonra _____ qaytarıldı.

(vergi ödəyicisinin götürmədə iştirak edən nümayəndəsinin soyadı, adı, atasının adı)

Göstərilən sənədlər və əşyalar _____
qablaşdırılmışdır. (qablaşdırmanın xarakteri)

Protokol vergi orqanının yoxlamayı keçirən vəzifəli şəxsi tərəfindən götürmədə iştirak edən bütün şəxslərin iştirakı ilə ucadan oxundu.
(İrad və təklif daxil olmamışdır).

(vergi orqanının adı, yoxlayıcının vəzifəsi, rütbəsi)

(imza)

(S.A.A.)

Vergi ödəyicisinin götürmədə iştirak edən nümayəndəsi:

(imza)

(S.A.A.)

Götürmə protokolunun surətini aldım: